



AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ
S Ə R Ə N C A M

№ 30 s

Bakı şəhəri, « 15 » fevral 2012-ci il

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 800 nömrəli Fərmanının 2-ci hissəsinin beşinci abzasının icrası ilə əlaqədar:

1. Azərbaycan Respublikasının 2013-cü və sonrakı üç il üçün dövlət büdcəsinin və icmal büdcənin layihələrinin müəyyən olunmuş müddətdə hazırlanmasını təmin etmək məqsədi ilə aşağıdakı tərkibdə komissiyalar yaradılsın:

Gəlirlər üzrə Komissiya

- Azər Bayramov** - maliyyə nazirinin müavini, Komissiyanın sədri
- Cəmil Əlizadə** - Maliyyə Nazirliyinin vergi siyasəti və gəlirlər şöbəsinin müdiri, Komissiya sədrinin müavini

Komissiyanın üzvləri:

- Natiq Şirinov** - Vergilər Nazirliyinin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı baş idarəsinin rəisi
- Akif Musayev** - Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi
- Rafiq Əliyev** - Sənaye və Energetika Nazirliyinin iqtisadiyyat şöbəsinin müdiri
- Mirqasım Vahabov** - Dövlət Gömrük Komitəsinin Maliyyə-tarif və valyuta nəzarəti baş idarəsinin rəisi
- Nuru Süleymanov** - Dövlət Statistika Komitəsinin milli hesablar və makroiqtisadi göstəricilər statistikasına şöbəsinin müdiri

Ənnağı Cənnətov	- Əmlak Məsələləri Dövlət Komitəsinin maliyyə əməliyyatları, təhlil və proqnozlaşdırma şöbəsinin müdiri
Azər Ələsgərov	- Mərkəzi Bankın Pul Siyasəti Departamentinin direktoru
İsmail İsmayilov	- Dövlət Sosial Müdafiə Fondunun maliyyə-büdcə şöbəsinin müdiri
Siyavuş Mustafayev	- İqtisadi İnkişaf Nazirliyinin iqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsi müdirinin müavini
Müşviq Bayramov	- Dövlət Neft Fondunun Büdcə Proqnozlaşdırma və Layihələr Departamenti direktorunun müavini
Vəli Nurbanov	- Nəqliyyat Nazirliyinin maliyyə və kredit şöbəsinin maliyyə, kredit və təhlil sektorunun müdiri
Tural Ələkbərov	- Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin aparıcı məsləhətçisi

Xərclər üzrə Komissiya

İlqar Fəti-zadə	- maliyyə nazirinin birinci müavini, Komissiyanın sədri
Fazil Fərəcov	- Maliyyə Nazirliyinin büdcə şöbəsinin müdiri, Komissiya sədrinin müavini

Komissiyanın üzvləri:

Ədalət Muradov	- İqtisadi İnkişaf Nazirliyinin iqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin müdiri
Rəşad Hüseynov	- Milli Təhlükəsizlik Nazirliyinin Maliyyə idarəsinin rəisi
Səxavəddin Abdullayev	- Daxili İşlər Nazirliyinin Maliyyə-plan idarəsinin rəisi
Nazim Əliyev	- Xarici İşlər Nazirliyinin Maliyyə-valyuta idarəsinin rəisi
Şahrza Əliyev	- Təhsil Nazirliyinin iqtisadiyyat şöbəsinin müdiri
Azad Vəliyev	- Səhiyyə Nazirliyinin maliyyə-iqtisadiyyat şöbəsinin müdiri

- Natiq Abdullayev - Mədəniyyət və Turizm Nazirliyinin maliyyə-iqtisadiyyat şöbəsinin müdiri
- Nağı Nağıyev - Fövqəladə Hallar Nazirliyinin Maliyyə-iqtisadiyyat baş idarəsinin rəisi
- İlham Mürsəlov - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iqtisadiyyat şöbəsinin müdiri vəzifəsini icra edən
- Elçin Mehdiyev - Müdafiə Nazirliyinin Maliyyə və büdcə idarəsinin rəisi vəzifəsini icra edən
- Tofiq Şamilzadə - Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin maliyyə-mühasibat şöbəsinin müdiri
- Zakir Nəcəfov - Azərbaycan Milli Elmlər Akademiyasının maliyyə-iqtisad şöbəsinin rəisi
- İdris İsayev - Dövlət Sosial Müdafiə Fondunun maliyyə-büdcə şöbəsinin müdiri
- Rasim Əliyev - Kənd Təsərrüfatı Nazirliyinin iqtisadiyyat və maliyyə şöbəsi müdirinin müavini
- İlham Daşdəmirov - Nəqliyyat Nazirliyinin maliyyə və kredit şöbəsi müdirinin müavini

2. Azərbaycan Respublikasının aidiyyəti nazirliklərinə, komitələrinə, idarə və təşkilatlarına, habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün müəssisələrə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsi ilə yaradılmış komissiyaların sorğularına tam və vaxtında cavab verilməsini təmin etsinlər.

3. Gəlirlər və Xərclər üzrə komissiyalara tapşırılsın ki, aidiyyəti üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələrinin tərtibi zamanı ölkənin sosial-iqtisadi inkişafını, ortamüddətli makroiqtisadi çərçivəni, real vergi bazasını, müvafiq dövlət proqramlarını, prioritet tədbir və xərcləri nəzərə alsınlar.

4. Gəlirlər üzrə Komissiyaya tapşırılsın ki, iri vergi ödəyicisi olan dövlət müəssisələrinin növbəti il üçün gəlirlər və xərclər smetaları layihələrinin həmin müəssisələrin nümayəndələrinin iştirakı ilə müzakirə edilməsini təmin etsin.

5. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.



Azərbaycan Respublikasının
Baş naziri

Artur Rasi-zadə